

**A**rtıq 7 aya yaxındır ki, bütün dünyanın mübarizə apardığı COVID-19 virusu sosial, iqtisadi sferanın bütün seqmentlərinə mənfi təsirini göstərir. Bu təsirlər ölkəmizdən də yan keçmədi. Bir çox sahələrdə dövriyyə 0-in altına düşdü desək, yanılmarıq. Bir müddətdir ki, insanların karantin şəraitində yaşaması, ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. Amma elə sahələr də var ki, onlara dəyən zərbəni “ölümçül” adlandırmaq olar.

Bələ sahələrdən biri də emlak bazarıdır. Karantin dövründə, demək olar ki, ev alıbsatmaq kiminse yadına düşmədi. Yeni mənzil almaq isteyənlər planlarını texire saldılar. Koronavirus yayılmazdan önce mənzillərini satışa çıxardanlar isə alıcı tapa bilmədilər. Amma hazırda karantin qaydaları ilə bağlı yumşalma işləri gedir və iqtisadiyyatın bir sıra sahələrində fealiyyət bərpə edilir. Maraqlıdır, mənzil, xüsusilə də kirayə mənzil bazarında vəziyyət hazırda necədir? Nəzərə alsaq ki, əvvəlki dövrlərdə avqust ayının sonu, sentyabrın əvvəli kirayə mənzil bazarının canladığı dönəm idi. Çünkü yeni tədris ilinin başlaması, tələbələrin rayonlardan şəhərə axın etməsi kirayə mənzil bazarına öz töfhəsini verirdi. Amma təsəffüf ki, bu il mövcud şəraitle bağlı olaraq universitetlərin fealiyyət göstərib-göstərməyəcəyi ilə bağlı qərar açıqlanmayıb. Bu isə öz növbəsində kirayə mənzil bazarına təsirsiz ötüşmür. Bələ ki, dərslərin olub-olmayacağını bilməyənlər mənzil kirayələmək üçün tərəddüb edirlər.

**Emlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin** sözlərinə görə, bir ara kirayə mənzil bazarında bağ evlərinin qiymətində artım olsa da, mərkəzdə olan evlərdə boşluq davam edir: “Pandemiya dövrü başla-

# Tədris ilindən asılı qalan kirayə mənzil bazarı

**Ekspertlərin fikrincə, dərslərin başlanması ilə bağlı qərar verildikdən sonra mənzil bazarında canlanma gözlənilir**



yandan rayon qeydiyyatında olan şəxslər məcburi şəkildə rayona qayıtdılar. Çünkü onların işlədiyi bir çox sahələr fealiyyətini dayandırdı. Onlar da işsiz qaldıqlarına, kirayə pulunu ödəyə bilmədiklərinə görə, mənzilləri təhvil verməli oldular. Neticə etibarı ilə həmin ərefədə kirayə mənzil bazarında ciddi boşluq yarandı. Digər tərəfdən isə binada yaşayış bir qismış şəxs isə şəhərkənarı bağ evlərinə üz tutdu. Kimisi öz evine getdi, kimisi isə bağ evi kirayələdi. Tələbat çox olduğu üçün bağ evlərinin qiymətləri qalxdı, amma mərkəzdə olan evlərdə durğunluq davam etdi. Buna görə də, bağ evlərini çıxməq şərti ilə kirayə mənzil bazarında qiymət aşağı düşdü”.

Ekspert bazardakı qiymətlərdən də danışdı: “Əsasən yeni tikilən binalardakı evlər boş qaldı. Hansı ki, o evlərin kirayə qiyməti 600-dən başlayıb, 3000 manata qədər davam edir.

Bu evlərde qalanlar xarici tələbələr və xarici iş adamları id. Həmin tələbələr və iş adamları ölkələrinə qayıtdığı üçün günü bu gün də o evlərin 80%-i boşdur. Çünkü hazırda o pulu ödəyəcək insan qalmayıb ölkədə, qalanların da buna maddi gücü çatır. Amma avqust ayının əvvəlinəndən, karantin qaydalarında yumşalmalara gedildikdən, bəzi müəssisələr fealiyyətini bərpa etdikdən sonra kira-yəsi 250-400 manat arası olan evlərə tələbat cüzi artmağa başladı. Hansı ki, həmin evlər ilin əvvəlinəndə indikindən 30-40 % baha idi. Tutaq ki, yanvar, fevral ayında bir otaqlı evin qiyməti 300-350 azn idisə, indi həmin qiymət 200-250 azn aralığında dəyişir. İndi müqavilələr bağlanarkən evi kirayəye götürən adamlar bələ bir sərt qoyur ki, əgər yenidən sərt karantin olarsa, iş yerləri bağlanarsa, evi boşaldacaqlar, yaxud da ev sahibi müəyyən güzəştlərə getməlidir”.

E. Fərzəliyev hazırda cüzi də olsa tələbatda artım müşahidə edildiyini, amma əsas artımı sentyabr ayında gözlədiklərini deyir: “Çünki universitetə qəbul cavabları ayın axıncında bəlli olacaq. Universitetə qəbul olan, məkan dəyişməsi edən tələbələr ev axtaracaqlar. Burada dərslərin olub-olmayacağı ikinci planda olan məsələdir. İstənilən halda valideynlər övladlarını yerleşdirmek üçün şəhərə gəlib mənzil axtaracaqlar. Valideynlər düşünür ki, birdən dərs-

ler başlayar və onlar uşaqları üçün lazımi evi tapmaqdə gecikərlər. Ona görə də, qəbul cavabları açıqlanana kimi, dərslərin olub-olmayacağı konkretnı deyilməsə də, valideynlər kirayə mənzil bazarına axın edəcək. Bu da tələb və təklifdən irəli gələn səbəbdən dolayı bazaarda qiymət yüksəlməsinə şərait yaradacaq”.

Müsahimiz bazaarda olan cuzi canlanmanın bir digər səbəbini də izah etdi: “Diğer tərəfdən tikinti bazarında da canlanmanın olması kirayə bazarına mübet təsir edir. Rayondan gelən fəhlələr də kirayə mənzil axtarışında olurlar. Düzdür, bu kateqoriyadan olan şəxslər bina evlərindən daha çox həyət evlərinə üstünlük verirlər. Amma istenilən halda bazaarda dəyişiklik hiss olunur”.

**Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli** bazaarda artımın müşahidə edilmədiyini qeyd edir: “Həzirdə kirayə mənzil bazarında süstlük hökm sürür. Tək-tük müraciətlər var, amma əvvəlki illərdə olan aktivlik müşahidə edilmir. Bu da istər-istəməz, qiymətlərə öz təsirini göstərir. İndiki vəziyyətdə kirayə mənzil bazarında 1 kv. metrin qiyməti 3,03% azalıb. Amma ümumi mənzil bazarında isə orta qiymət 842 manatdan, 765 manata düşüb. Yəni 9,14 % azalma var. Keçən dövrlərdə artıq avqustun 20-dən kirayə mənzil bazarında canlanma olurdusa, indi bu aktivlik duyulmur. Güman edilir ki, tədris ilinin başlaması ilə bağlı bir qərar verilərsə, artım olacaq. Amma hələ ki, bazaarda durğunluq davam edir”.

**Günel Azadə**